

Vəliyulla Novruz - 60

“Şair, nə incədir rübabın sənин” və yaxud, sözün işığını tutub sözə doğru gedən şair...



Veliyulla Novrızın şeirləri ilə övvəl tanış deyildim. Ustadımız, professor Qozənşəfər Kazimovun təqdimatında oxudum və mono olduqca mərəqlə goldı və özümü inanmadım ki, moni niya bu güno qodur bu imza ilə qorılaşmadım?! Şeirlərinin respublikamızın ən mötəbər mötbətlərindən oxuyarkan ulu, XX əsr poeziyamızın korifeyi Səməd Vurğunun keçən oşrın istəddəli gənc şair Adil Babayevin “Cinar” şeirindən təsirlənərək yazdığı “Monim arzum” (1945) şeirinin ilk misraları yadına düşdü: “Şair! Nə incədir rübabın sənин! Uçurdu ruhumu çaldığını bəs...” Şəxsiyyəti nöhəng yaradılıcılından uca da duran boyuk şairin indi dəfisito çevrilən aliconşubından, qayğılesişinden bir dərə qürur duydum! Vaxtilo ulu şairimiz Səməd Vurğunun iyrimi yaşlı Adilo şeir iftah etməsinin sobabını də bəndə görürəm - aliconşublu və istəddəlin qayğışı olmaq kışılıy...).

Doğrusu, ünlü çığını haqlayan şair Vəliyullanın şeirlərini oxudquça onun şeir rübabının, poetik avazının incəliyini hiss etdim... Hisslərimi bölmüşük qorarına gəldim və bu adı da sərlərhəyə çıxdırmı...

Hər şairin poeziyasını sacıylandırıran, onu özünməksəs obrazı ilə yaddaqalan edən tekər vəzn, əslub, məcazlar sistemi və digər sənətkarlıq xüsusiyyətləri deyil, həmdə şeirin ovqatına çökən ruhun və hissin özüdür...

Lap bu günlərdə oxudum, Sovet dövrü Rus poeziyasının korifeyi Andrey Voznesenskinin tez-tez təkrarıdırı sozündür: “Poeziyanı tekər sözlə yazarımlar, onu emələ də yazmış münkünləndir, necə ki, bu poeziyanı Püsskin duelle yazdı... Bir də, deyilər ki, Rus poeziyasında Voznesenski ilk dəfə poeziyanı tekər metnə deyil, həmçinin matnla birgə birləşdiriydi şairin səs-əsərə - təqdimindən keşfi etdi... Estra-da poeziyasi belə yaramımdı...”

Vəliyulla Novrızın şeir oxumasını eşi-dəndə bu əhvalat da yadına düşdü... Onu qəribə bir səsle, tələfəzələ şeir oxuması var... Elə bildi, səsini, səsinin avazını şeirin avazına hopdur...

Onun belə bir misrası da var, Vəliyullanın yox, Andreyin: “Nə vse ravno, daje esli isçeznə sam, a isçeznüt tebe ne dam, ne isçezay - - - törçümə toximanən belidir : “Əyər, birdən özün yox olsam da, hər-halda qoymaram son yox olasan, ona görə, yox olmağa teləsmə...”

Vəliyulla da, şeirin ruxunu yox olmağa qoymur... Yəni, Vəliyulla Novrız, mono görə, deyəsan arxitektor mövəqeyində işləyə bilir, yani sözən şeir yapır, necə arxitektor yaradacaqı obrazın ilk modelini gildən-gipşden yapır... Başqa sözlə, Vəliyullanın şeirlərini hem öz dilindən eşidir, hem də oxuyurken, bilmərəm, yanlış-düz, belə bir hiss keçirdim... Moni cəl golir ki, onun bir çox şeirləri,

xüsəsən, payız obrazı ilə süslənən “Nədon gecikdin, payız?”, “Payızda no gözəl olur məsələr?”, “Bu payız gözümüz qızıl payızdır” qobilden şeirləri arxitektörlər formatlı şeirlərdir...

Bu payız necə de gözəldir, Allah! Ağacalar sarışın bir qızı bonzor. Budagdan asılan san yarpaqlar, Gecələr sırasınan buluda bonzor.

“Ağacalar sarışın bir qızı bonzor” - orjinal obrazdır, səri saçılı Selcanxatundur...

Sarı libasını geyin meşo, Dünyanın on gözəl qızı payızdı. Günsün sələsi yayılır dősə,

Bu payız gözümüz qızıl payızdır...

O, poetik hissə rəssam doqquzluq ilə tosvir etməyə yox, arxitektor doqquzluq ilə canlandırmır, daha çox cəhd edir, burda onun iç dünəsına özüna ustad hesab etdiyi Məmməd Arzadan, Musa Yaqubdan bir işq şüleyi ayrırlıq qarənlıqda çırıplıyan işq dünəsına işlənləndir... Elə bu işqin hesabında da, onun şeirlərinin kompozisiyası duymuş, düşündürəcü, təsirli məzmun və mahiyət kəshər edyib.

“Uçuruma yuvarlanmaqdən bizi inam saxlayır” - müdriklərdən birinin sözüdür. Əşən conub bölgəsindən - Colilabaddan olan Vəliyulla Novrızı da həyata, gerçəkliliyə, əxlaq və maneviyyatı bağlayan, poeziya köhnəlindən yixilməyə qoymanın onun qələmən, poetik sözünə, idealını və inançını inandırına inandırı... Özüntü tənqidən, damarına-qanına vicəvica düşəndən seir yazmağa başlayıb. İlk şeirləri “Taxılıç” rayon qəzəbində dərc edilibdir.

Ammən müntəzəm olaraq 1980-ci ilən respublika miqyaslı mötəbətə çıxış etməyə başlayıb. Ədəbiyyat mülliətimdir. Cəliləbad rayonunun Uzuntəpə kənd orta məktəbində tədrisli möşəl olur. Respulika mötəbət adıçılız, tənqidə, yəni oxunadığı şair, yaziçi, alim, demokrat ki, yoxdur... Fənomenən yaddaşa məlikidir, özünəməxsus, obyektiv təhlil şəhər var... Söze, matəlo ehtiramla yanaşır...

Hissimi, düygümü vermİŞim sözə, Söy monim qolbimin parlaq aynası. Söy xəyalımı ucurur gəyo.

Vəxiş söz bəz həzinəna laylası. Söz haqqdan yaranıb, haqqdan golibdi. Nənəmin dilində nağıllasıbdi.

Bəbmən dilində müdriklärən söz. Nənəmin dilində nogullasıbdi... O, sözü “and yeri, öyüd yeri, galə yeri”, “səz dəyğusunun libas” hesab edir və qarənlıqlar alməndə “səzin işığını tutub” sözə - haqqı doğru gedir:

“Səzin işığını tutub gedərlər, Söze qıymot verən, söz anlayınlar. Səzin qarşısında sadə edorlar, Səzin möqəmmini düz anlayınlar...”

İnsafon, səri Vəliyulla Novrız “səzin möqəmmini düz anlayınlar” cəsəndəndir...

Onun bu günlərdə qodur “Bu dünyada na gərmisəm həlo mon”, “Bu geco geconin içindən keçdim”, “Lələr tonqal tokin yanır” şeirlər kitabı var. Dördüncü kitabı çapa hazırlanır... 2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinə təzidür... Qapı-pancarı döyənlərdən deyil... Səmimi və təvəzükardır... Yaradılıcılıq haqqında mötəbət adıçılıyadı - Musa Yaqub, Məmməd İsmayılov, Fikrət Qoca, Qozənşəfər Kazimov, Qəsim Nəcəfzadə, Vəqif Yusifli, İntiqam Qasımov, Sənə Vəliyeva, Qulu Ağsos, Əlirzə Xələfi, İsmayılov Kazimov, Ədalət Salman və başqa qələm dostları rəqəbətən söz açıclar, fikir söyleyiblər, şeirlərini bəyənərək dərbdilər...

Şairliyin, yaradıcı adımları on müüm cəhətlərindən biri de odur ki, o, heç kosın görə bilmədiyin, duya bilmədiyin görə duya bilsin. Bu hələ işin bir tərofidir. Yaradıcı şəxs bu gördüyüünü, duyduğunu oks edirə bilsin - səir sözü, rəssam formatında dədir. Heç bir möqəmdən yox, heç bir zülməndən yox. Memar memar-

səsi ilə... Vəliyulla sözə siğna bilir, dor-dino ağlaya bilir:

Ağlayıram öz dördimi, Gözlərim bosalar, dolor. Külek qovur buludları, Buludlar saçların yolar. Yenə də qo yağış yağır, Boz buludlar gör nə deyir? Cöllümi isladan yağış, İçimi isladan deyil. Gözlorının axır yaşı, Bu yaş gör necə durdur! Axıb golur ürəymənd, Axıb içimi qururdyar...

Vəliyulla többi istədə malik lirik şair, onun yaradılıcılıq barosunda heç bir kompleksi yoxdur. Gerçəklilik nəbəzin tətən, öz sözünün kompromisli deməyi bacaran mülliətidir. Mənə cəl golir ki, onun yaradılıcılıq ilə şəxsiyyəti arasında ziddiyət, disharmoniya yoxdur. Nəyi və necə düşünürsə istədənin imkanları daxilində ona də olduğu kimi göləmə alır, on undə səsli assılığı yoxdur... Onda daxili bir şərsəbstlik var. O, maneviyatı kor edən zülümədə işq axtarlığı bacarırlı və ona gərə - onun şeirlərinin bir qismi gecə obrazı ilə bağlıdır, “Bu geconin sonu yoxdu”, “Gəca keçib yaradın”, “Bu gecə gecənin içindən keçdim” qobilden şeirlərində olduğunu kimi:

Bu gecə geconin içindən keçdim, Gördüm ki, hər tərəf obrazının qara. Dağlara dirmanan cığırı sedim, Yorulmaq biləmdən yürüdüm oru. Bu gecə geconin içindən keçdim, Tamam İsləmimşəm shəhər çəməndə. Üzümü ətli otlara süründüm,

Yeni bir havos da oyndı mondo.

Onun poetik statusundə comiyətə diskurs yoxdur, mənəviyyatla, insani faktorlara, zaman-dünya amili ilə işi ciddi diskursadır... Onun şeirlərində mənəviyyat vo milli əxlaqi məsələləri prioritetidir, on ümədə onda eforiya, pafos yoxdur, hadisələrin sakit axarda samimi poetik şerhi var. Vəliyulla Novrızın şeirləri ağırlılarının yüngüləşməsi, daşılığı kərdəndən azca da ola təselli tapması, üstoglu, həqiqətlərin və yalanların fəlsəfi motivlərinə impulsiv reaksiyəsidir:

Nədən bəxşim yatıbdır, Əl açıram gəylərə - Dərdimi hərəkət, Bölkə dərdim göyərə!

Vəliyulla belə poetik yorum-yozumla işq da can atır, “Gözlerime işq verdi, Qolbımı nr saçan baxış”lardə ovunmaq istəyir, “Bu gün sizdən ötrü çox darixanısam” - şeirdindən tokin təsəssüratlarını nostalji ovqatla oxucuları ilə bəlliür:

Bu gün sizdən ötrü çox darixanışam, Axi neçə vaxtındən yoxmam.

Ağlım ki cəsbidi, lap karixanışam, Üzündə, sözümüz deyiləm, düzü. Ürəyim soyuqdan donub istidə, Hoyat gözlorimdə güməna dönüb.

İçimi gəyindən acı tüstü də, Yolumuz üstündə dumanə dönüb.

Gəzdiyim cığırət or bitiribdi, Nə dağda, no dağda qalmayıb izim.

Kəderim gəyirib dard gotiribdi, O şort qayalarla gedibdi dizim.

Geçərol yuxsun da əşr çökiləb, Elə bildi qalğırdan qara düşməşəm.

Sübən gözlərində şəfq sökülib, Özüm de bilmirəm hərə düşməşəm.

Dərgəmərən məni qoynuna alar, Hər dəşdə, qayada çıçək bitirrom.

Bu əller, obalar qayğıma qalar, Onlara bir dünya sevincə gotirəm.

Vəliyulla Novrızın mövzu səfərəsində oləhdə electorate yoxdur. Ona görə onun baxışlarında idealizə de yoxdur, gerçəklilikdən bilaçəyi no vəsət odur... Real mötəqəsənər... Onun yaradıcılığı azad dүşüncə və sərbəst yanaşma formatındadır. Heç bir möqəmdən yox, heç bir zülməndən yox.

Şairliyin, yaradıcı adımları on mühüm cəhətlərindən biri de odur ki, o, heç kosın görə bilmədiyin, duya bilmədiyin görə duya bilsin. Bu hələ işin bir tərofidir. Yaradıcı şəxs bu gördüyüünü, duyduğunu oks edirə bilsin - səir sözü, rəssam formatında dədir. Heç bir möqəmdən yox, heç bir zülməndən yox.

No yaxşı arxalı bu dağlar varmış, Axarlı, baxarlı bulaqlar varmış.

Arxaməcə elənd budaglar varmış, Gözəldir yurdumun çölü, camoni.

Bir arzu, bir ümidi yaşadır moni.

Onun şeirləri ölümü üz-üzə dayanan, amma osil simasını saxlamaq uğradı mücadiləyə qalxan insanların hisslerini həsr edilib... Yedulla üçün siyasi yox, sosial-mədəni və əxlaq mühit maraqlıdır... Onun üçün insanın əxlaqı-mənəvi xisətlə “Goldim xeyr-duamı ver” şərində olduğunu da maraqlıdır:

Goldim xeyr-duamı ver,

Dərmanımı-davamı ver,

Mənə isti yuvamı ver,

Baş qoyum dindən yatum.

Bu nə qəndi, nə azardı,

Ürəyim dərdən bezardı,

Bu bazar eyri bazarı,

Qoy gəlib düzündəm yatum.

...Mən piyada, kedər atlı,

Kəməndini mənə atdı,

Bu bələ bir hayadı,

Gedim gőy üzündə yatum,

Ömrün o üzündə yatum!

Vəliyulla, göründüyü kimi, hissini, dün- gunun, fikriyin yörəsindən yox, içindən keçməyi vo poetik obrazlarına icimli-sosial enerjini yüksəlməyə bacarır... Şeirlərinin nozor salanda burada işlənən əksor bədi təsvir vasitələri, onun şeirlərinin bədi təsirin gəcincə, pəciyə nümunəsinə çevrilənilərən şərtləndən başlıca amilə çevrilir... Cəhlə bedi təsvir vasitələri, metafora, təsbeh və mübəqisələr onun poeziyasına xüsusi bir rəng qatır. Şeirlər bədi soviyyəsi insanda xəs ovqat yaradır.

Məişətimizə daxil olan predmet vo aşyanın təsviri heç de yorucu təsir bağışlamır, əksinə, bədə təsir vasitələrən onun şeirlərinin təsirin gəcincə, pəciyə nümunəsinə çevrilir.

Vəliyulla dəla, obrazə həssasdır - “hosatın çıçaklıyb”, “mən piyada, kədər atlı”, “gözümün cilovunu çəkib yolların, yanım”, “Ay sevgisi”, “üryöy aynası söz”, “Ayi oraq edib gecəni biçdim”.

“Boxtıma hərə sapım, bəlkə baxtın gəyör” qobilden onlara poetik obrazlar, xır- man, vol, sovlamaq, kəmənd, qüsteli, çatı, örüş, kövən, küt, və s. səzərlər ki, vaxtılı kənd həyatında İsləmənşər arxaşınlardır.

Onun şeirlərinin qaribə bir qəsəbə, köhnə, keçmişdə qalmış kənd maişətinə, bu mösətin somimiyətini vo obrazlara hesabına yenidən canlandırır... Lakin bu somimiyət, bu hələmlik ardaxla qalib, sərəm demis, dəha “bu payız ömrümizə o yazdırılmas”:

Bu payız ömrümə o yaz açılmas, Soyuqdan, sazaqdan ayasız açılmas.

Bir də o yərlərə şəfqət şəxşim, Dağların soyuğundan dəndür moni.

Saxtada dolşan qar qışı kimi, “Eləmediklərin yandırın məni”.

Qarib yolu kimi şəför edərəm, Bu tonha yolları yorub gedərəm.

Kəçib ormanların derinləndirən, Bulud saçlarını yolub gedərəm.

Ögey bir baxışdan don vurar məni,

Bir elin, obanın qarğıdı kimi, “Eləmodiklərin yandırın məni.”

Vəliyullada vətəndən hüquqlarla baş alıb dün-dən getmək üşəyi baş verir. Onun ədəbi-estetik zövqü buna bağlıdır. Vəliyullanın comiyət qanunlarının - hüquq qanunları pozulması dündəndür, dəha doğrusu bunun forqino baxır. Onu narəhat edən insanlıq üçün Allahın bəş etdiyi döyərlərin itirilmişidir vo bunun fərqlində olanlar çox azdır. O inanır ki, bu döyərlər itməsə comiyət qanunları da dürüst olar... İnsanın monən zədələnməsi, monəviyatca degradasiyaya uğraması onu az qala öz axarından çıxarı-

(Davanı 11-ci səhifədə)

Vəliyulla Novruz – 60

“Şair, nə incədir rübabin sənин” və yaxud, sözün işığını tutub sözə doğru gedən şair...

(Əvvəli 6-cı səhifədə)

O, siyasi azadlığı yox; mənəvi asudəliyi istəyir... Və bunlarla əlaqəli olan məsələləri poetik təfəkkür süzgəcindən keçirərək şeirə çevirir...

Dünənimdən güc almışam,
Bu günümə ucalmışam.
Ağlamağı bacarmışam,
Gülməyi öyrədin mənə.
Kim çəkibdi mən çəkəni,
Tanrı söküb mən tikəni.
Əlimdəki son tikəni,
Bölməyi öyrədin mənə.

Şairin leksikonunda ümumxalq danışq dilinin nümunələri şeirə hopdurulur. Onun şeirlərini oxuduqca, kitablarını və roqlodikcə oxucu bir şeyi hiss edir ki, Vəliyulla Novruz təsvircilikdən, yerli-yersiz təmtəraqlı və pafoslu sözlərdən istifadə etməkdən çox uzaqdır. “İllər siğal çəkdi ağ saçlarına”, “Yenə də ağ yağış yağır”, “Artdı dərdim”, “Bilməliyik”, “Bu gecə gecənin içindən keçdim”, “Bu ömür”, “Çəkil yolumdan”, “Bu payız içimi üzdür mənən”, “Sizə güvəndiyim dağlar”, “Bu Yalançı dünyanan” “Musa Yaqub”, “Mən kəndə gələndə uşaqlaşıram”, “Bu dünyanan əlindən”, “Şah İsmayııl Xətyayının məzarı öündə düşüncələr”, “Həmi’ ağlayır”, “Bu dünya qocaltdı məni” və digər şeirlərindəki bərcəstə ifadələr şairin poetik düşüncə tərziñin gözəlliyyindən xəbor verir. Vəliyulla Novruz bica yere öz bölgələrində nəşr olunan “Sözün işığı” ədəbi jurnalı və Cəlilabad rayon İcra Ha-

kimiyyətinin dəstəyi ilə bir qrup qələm dostları ilə birgə 2016-cı ilin ədəbi yekunlarına görə diploma təltif edilib. Bu diplom ona və yaxşı təbiət şeirlərinə görə verilibdir. Onun “Bahar duyğuları” təkin təbiət duymu, doğrudan da mükafata layiqdir:

Yazın müjdəcisi gəlir qaranşus,
Dağların başına çökilir bu qış.
Ağaclar gör necə puçurlayıbdi,
Qönçənin dodağı ucuqlayıbdi.
Köçəri quşlar da qayıdır geri,
Köhne yuvaların isinir yeri,
Günəş də üfüqden durub boylanır,
Təbiət yuxudan indi oyanır.
Açıç yaxasını nərgiz, bənövşə,
Güllərin xoş etri yayılır döşə,
Çiçəkdən-çiçəyə qonur arılar,
Çöle xalisini sərir ilk bahar.
Baxırsan her yana nur ələnibdi,
Körpə fidanları da pöhrələnibdi,
Lalələr yamacda tonqal tək yanır,
Təbiət yuxudan indi oyanır.

Şeir bütövlükde poetikdir və “Ağaclar gör necə puçurlayıbdi, “Qönçənin dodağı ucuqlayıbdi” misraları obrazlarının yeniliyi ilə görürümür, dyumludur, lətifdir, incədir... Və yaxud, “Çoxdan bu yerlərə gəlməmişdim heç” şeirindəki duyma da incədir, nostalji hisləri ilə kövrəkdir:

Yamanca kövrədim, yamanca düzü,
“Mən sizi görəndə özümü gördüm.”
Gəzdim qarış-qarış yamacı, düzü,
O yerlərdə itən izimi gördüm.
Ay Çökeim, Vələsim, Qızılıağacım,
Nədən tonqal kimi durub yanırsız?

Siz mənim ümidim, dərdim, əlacım,
İndi yarpaq-yarpaq alovlanırsız.

Vəliyulla Novruz bölgədə istedadları ilə fərqlənən gözel bir ədəbi mühitdə yaşayış yaradır. Onun qələm dostlarından Azərbaycan Yazıçılar Birliyinin üzvlərindən Ədalət Salman, Mirkamil Mirxəlil-oğlu, Qəni Bəxtəvər, Ağamir Cavad, Əfrəhim Abbas, Gübala Teymur, Meyxoş Abdullah, İman Abdulla, Əlirzə Həsrət, Əlizadə Nuri, Büyüs Yaquboğlu, “Əməkdar Mədəniyyət işçisi” Cahangir Muradov və digərləri bu qəbildəndir...

Vəliyullanın yazı manerası, dili, poetik təhkiyəsi, obrazların mükəmməliyi və sonnucda oxucuya çatdırmaq istədiyi mesajlar da öz ədəbi mühitinin parlaq nümunələrindəndir... Çağdaş poeziyamızda ədəbi mühitinin nəfərləri cərgəsində onun öz yeri, öz nəfəsi duyulmaqdadır... Bu isə Vəliyulla Novruzun avtoportretidir:

Gecələr nur saçan ay həmin aydı,
Kükreyib axan çay həmin o çaydı.
Nədən həlimləşib indi lal axır,
Sular qəmli-qəmli üzümə baxır.
Elə bil hissimmə, duyğularımla
O dərin sularda cımməmisiş mən.
Uşaq inadımla, uygularımla
Öz qarğı atımı minməmisiş mən.
Həyatda qəm-kədər, qüssə çəksəm də
Dərdimi kimsəyə danışmamışam,
Ağrimı, acımı oda töksəm də
Özgə ocağında alısmamışam.
Bir kimsədən küssəm qan vurur mən,
Hardasa xeyirxah insanlar kimi
“Eləmədiklərim yandırar mən.”

Vəliyulla Novruz şeirlərinin birində bu misraları söyleyir: “Aylarım, illərim nətez ölüsdür, Gecəm gündüzümə golub görüşdü...” Bu 60 yaşını haqlayan bir şair ömrünün axarıdır... Bu axarda Vəliyulla Novruz üstünə ədəbi-poetik missiya götürmür, sakit bir tərzdə öz qələm dostları ilə birgə öz yaradıcılıq ömrünü yaşayır və bu ömrü yaşamaqda ona ugurlar arzulayıram...



*Qurban BAYRAMOV,
tənqidçi-ədəbiyyatşunas, doktor-
professor; “Fədakar alim” və “Elm
fədaisi” diplomantı, “Səməd Vurğun
mükafatı” laureatı, 1984-cü ildən
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
09-18.05.2018*